



AZƏRBAYCAN RESPUBLİKASI
TƏHSİL NAZİRLİYİ

2018-2019-cu tədris ilində Çin Xalq Respublikasında təhsil



Ümumi məlumat və qəbul qaydaları	1
Maliyyələşmə	2
Müsaibə mərhələsində iştirak üçün əsas meyarlar	3
Tələb olunan sənədlər	
➤ Bakalavriat səviyyəsi üçün	5
➤ Magistratura səviyyəsi üçün	6
➤ Doktorantura səviyyəsi üçün	7
Təhsil Nazirliyi ilə əlaqə	9

Ümumi məlumat və qəbul qaydaları

Təqaüd proqramı Azərbaycan Respublikası Prezidentinin 14 yanvar 2016-cı il tarixli Fərmanı ilə təsdiqlənmiş 10.12.2015-ci il tarixli "Azərbaycan Respublikasının Təhsil Nazirliyi ilə Çin Xalq Respublikasının Təhsil Nazirliyi arasında 2016-2019-cu illər üçün təhsil sahəsində əməkdaşlıq haqqında Saziş"ə əsasən həyata keçirilir. Proqram hər iki ölkənin vətəndaşlarına tələbə mübadiləsi əsasında qarşı ölkənin ali məktəblərində arzu etdikləri ixtisas üzrə təhsil almaq imkanı yaradır.

Tədris dili çin dilində olan ixtisaslarda təhsil almaq hüququ qazanacaq tələbələr bir və ya iki il müddətində çin dili üzrə hazırlıq kursu keçməli, ingilis dilli proqramlara müraciət edən şəxslər isə müvafiq dil sertifikatına malik olmalıdır. Proqramda iştirak edən universitetlərin siyahısı ilə [keçiddən](#) tanış ola bilərsiniz.

İxtisas seçimi üzrə məhdudiyət tətbiq edilmədiyinə görə, təhsil almaq istədiyiniz ixtisasın müəyyən edilməsi məqsədilə müsabiqədə iştirak edən universitetlərin internet səhifələrində müvafiq məlumatlarla tanış olmağınız xahiş olunur.

Nəzərinizə çatdırırıq ki, təhsil müddəti ixtisasdan asılı olaraq bakalavriat səviyyəsi üzrə 4-5 il, magistratura səviyyəsi üzrə 2-3 il və doktorantura səviyyəsi üzrə 3-4 il arasında dəyişir.

Müsabiqədə iştirak etmək arzusunda olan Azərbaycan Respublikası vətəndaşlarında **15 fevral 2018-ci il saat 15:00-dək** tələb olunan bütün sənədlərin surətini (skan pdf formatında) elektron poçtla china.admissions@edu.gov.az ünvanına göndərmələri xahiş olunur.

- Tələb olunan sənədləri göndərən namizədlərin sənədləri müsahibə meyarlarına uyğun olduğu təqdirdə, onlarla fərdi şəkildə keçiriləcək müsahibəyə dəvət olunacaqlar;
- Müsahibənin dəqiq vaxtı və yeri barədə məlumat namizədlərə elektron poçt vasitəsilə bildiriləcəkdir;
- Müsahibə üçün təyin olunmuş vaxta 15 dəqiqədən çox gecikən şəxslər müsahibəyə buraxılmayacaqdır;
- Hər bir namizədlə keçiriləcək müsahibə 10-15 dəqiqə ərzində davam edir, müsahibədə audio-video çəkiliş aparılır;
- Seçim nəticələrinə dair apellyasiya verilməsi nəzərdə tutulmur;

Elektron poçtla göndərilən sənədlərin əslini mütləq qaydada müsahibə zamanı əlaqədar şəxsə təqdim etməyiniz xahiş olunur.

Qeyd. Sənədlərini adi poçtla Təhsil Nazirliyinə və ya digər şəxslərə göndərən, eyni zamanda nazirliyin qəbul şöbəsinə şəxsən təqdim edənlərin müraciətləri nəzərə alınmayacaqdır.

Maliyyələşmə

Tələbələr üçün nəzərdə tutulmuş təqaüd aşağıdakı xərcləri əhatə edir:

Çin tərəfindən:

- Ali məktəbdə qeydiyyat xərci
- Təhsil haqqı
- Laboratoriya xərci
- Təcrübə (internship) xərci
- Tədris materialları
- Yataqxana xərci
- Aylıq yaşayış xərci

Təqaüd Proqramına daxil olan xərclər (hər tədris ili üzrə) təhsil səviyyələrinə və ixtisaslara uyğun olaraq aşağıdakı kimi hesablanmışdır:

- Bakalavriat tələbələri üçün: 59200- 66200 Yuan arası
- Magistratura tələbələri üçün: 70200- 79200 Yuan arası
- Doktorantura tələbələri üçün: 87800- 99800 Yuan arası

Azərbaycan tərəfindən (Təhsil Nazirliyi):

- Aviabilet (hər tədris ilində yalnız bir dəfə - gediş-gəliş bileti)

Müsahibə mərhələsində iştirak üçün əsas meyarlar

Namizədlər yalnız aşağıdakı tələbələrə cavab verdikləri təqdirdə fərdi müsahibə mərhələsində iştirak hüququ əldə edəcəklər:

- Bakalavrdan sonrakı təhsil səviyyələrinə müraciət edən iddiaçıların ali təhsil haqqında diplom üzrə ixtisası xaricdə oxumaq üçün seçdiyi hər 3 ixtisasa uyğun olmalıdır (ixtisasların uyğunluğu Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 yanvar 2009-cu il, 8 nömrəli Qərarı ilə təsdiq edilmiş “Ali təhsilin bakalavr pilləsi ixtisaslarının (proqramlarının) siyahısı”na və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 14 iyun 2011-ci il tarixli, 95 nömrəli Qərarı ilə təsdiq edilmiş “Ali təhsilin magistratura səviyyəsi üzrə ixtisasların (ixtisaslaşmaların) təsnifatı”na əsasən müəyyən olunur);
- İddiaçıların seçdiyi hər bir ixtisas eyni ixtisas istiqaməti üzrə olmalıdır;
- Bakalavr və ya magistratura pillələrində təhsil almaq istəyən şəxslər ölkənin ali təhsil müəssisələrinin bakalavr pilləsinə tələbə qəbulu üzrə aparılan test imtahanları çərçivəsində texniki sahələr üzrə ən azı 400, digər sahələr üzrə ən azı 500 bal toplamalıdır;
- Dövlət İmtahan Mərkəzi (DİM) (əvvəlki TQDK) imtahanlarında iştirak etməyən iddiaçıların attestat və ya orta ixtisas diplomu üzrə ümumi orta müvəffəqiyyət göstəricisi (ÜOMG) 5 ballıq sistem üzrə 4 baldan, 100 ballıq sistem üzrə isə 71 baldan aşağı olmamalıdır;
- DİM imtahanlarında iştirak etməyən gənclərin akademik göstəricilərini sübut edən beynəlxalq səviyyədə tanınan imtahan (SAT) nəticələri həmin sahə üzrə mümkün olan ən yüksək göstəricinin 75%-indən az olmamalıdır;
- Çin ali təhsil müəssisələrinə daxil olanlar və ya hazırda təhsil alan şəxslər, eyni zamanda ölkənin yerli ali təhsil müəssisələrində bakalavriat, magistratura və ya doktorantura pillələrində təhsil alan şəxslər təhsillərinin 50%-dən çoxunu tamamlamamış olmalıdır;
- Magistratura və ya doktorantura təhsil səviyyələrinə müraciət edən iddiaçıların əvvəlki təhsil səviyyəsi üzrə ÜOMG 100 ballıq sistem üzrə 71 baldan aşağı olmamalıdır. Hazırda təhsil aldığı eyni səviyyə üzrə müraciət edən iddiaçıların cari ÜOMG də 100 ballıq sistem üzrə 71 baldan aşağı olmamalıdır.
- İngilis dilində tədris olunan proqrama müraciət edən namizədlərin seçilmiş proqrama uyğun dil biliyi səviyyəsi sertifikatı (bakalavriat təhsil səviyyəsi üzrə IELTS sertifikat balı minimum 6.0 (hər bir alt kateqoriya 6.0-dan aşağı olmamaqla),

magistratura və doktorantura səviyyələri üzrə 6.5 (hər bir alt kateqoriya 6.0-dan aşağı olmamaqla) və ya digər sertifikatların bu göstəriciyə ekvivalentini təşkil etməlidir;

- “2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı” çərçivəsində təhsil almış, lakin Təhsil Nazirliyi ilə imzaladığı müqaviləyə əsasən 5 il ərzində ölkədə işləmək öhdəliyini yerinə yetirməmiş məzunların sənədləri qəbul edilməyəcəkdir;
- “Təhsil haqqında” Azərbaycan Respublikası Qanununun 5.4-cü bəndinə əsasən (*...dövlət orta ixtisas təhsilində və ali təhsilin hər bir səviyyəsində qanunvericiliyə uyğun olaraq təhsilənlərin yalnız bir dəfə pulsuz təhsil almaq hüququnu təmin edir*), Azərbaycan ali təhsil müəssisələrində yaxud xaricdə dövlət hesabına (“2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı” və hökumətlərarası müqavilələr yolu ilə) təhsil almış şəxslər eyni təhsil səviyyəsi üzrə yenidən müraciət edə bilməzlər.

Qeyd. Namizədlər, bir akademik ildə ilkin seçimi Təhsil Nazirliyi tərəfindən aparılan yalnız bir ölkənin təqaüd proqramına müraciət edə bilərlər. Digər təqaüd proqramlarına müraciət etmiş namizədlərin sənədləri nəzərə alınmayacaq və etibarsız hesab ediləcəkdir.

Tələb olunan sənədlər

Bakalavriat səviyyəsi üçün

1. Anket forması

Qeyd. Müsahibə zamanı təqdim ediləcək sənədlərə 6 ədəd rəngli fotosəkil (3,5x4,5 sm. ölçüdə) əlavə edilməlidir.

2. Ümumi orta təhsil haqqında (attestat) və ya orta ixtisas təhsili haqqında sənədin (mövcud olmadığı halda təhsil aldığınız məktəb tərəfindən müvafiq sənədlər əvəzinə verilmiş arayış) ingilis dilində notariat qaydada tərcümə və təsdiq edilmiş surəti;
3. Hazırda təhsil aldığınız təhsil müəssisəsi tərəfindən verilmiş təhsil haqqında arayış (qəbul olunduğunuz və məzun olacağınız tarix göstərilməklə) və ən son transkript/fənlər üzrə akademik göstəricilər (azərbaycan və ingilis dilində);
4. Təhsil alacağınız ixtisasla bağlı məqsəd və gözləntiləriniz barədə minimum 500 sözdən ibarət qısa xülasə ("Microsoft Word" formatında, ingilis dilində). Mövzu seçimi ilə əlaqədar heç bir məhdudiyət müəyyən olunmamışdır;
5. Musiqi ixtisası üzrə qəbul olmaq istəyənlərin öz işləri ilə bağlı CD, incəsənətlə bağlı müraciət edənlər iki eskiz, iki rəngli şəkil və ya başqa işlərinin əlavə olunduğu CD;
6. Fəxri təltiflər, sertifikatlar, diplomlar və digər bu kimi sənədlərin surətləri (mövcud olduğu halda);
7. HSK Sertifikatı (mövcud olduğu halda);
8. CV və ya tərcümeyi-hal (azərbaycan və ya ingilis dilində);
9. Şəxsiyyət vəsiqəsinin surəti;
10. Ümumvətəndaş pasportunun surəti.

Qeyd. 10.03.2018-ci il tarixinədək 18 yaşı tamam olmamış ərizəçilər Çindən qəyyumluq haqqında sənəd, valideynlərinin onların xaricdə təhsil almalarına razılığa dair notariat qaydada təsdiq olunmuş, ingilis dilinə tərcümə edilmiş müvafiq sənəd təqdim etməlidirlər.

Qeyd. Çin hökumətinin 2018/19-cu tədris ili üçün təqaüd proqramının şərtlərinə əsasən bakalaviatura səviyyəsi üzrə müraciət edənlərin yaşı sənəd qəbulu dövründə 25-dən aşağı olmalıdır.

Qeyd. Tələb olunan bütün sənədlər səliqəli şəkildə adlandırılmaqla vətəndaşın öz adına olan elektron poçt ünvanından yalnız bir elektron məktubda göndərilməlidir. Pərakəndə və fərqli elektron məktublarda göndərilmiş sənədlər qəbul olunmayacaqdır.

Magistratura səviyyəsi üçün:

1. Anket forması

Qeyd: Müsahibə zamanı təqdim ediləcək sənədlərə 6 ədəd rəngli fotosəkil (3,5x4,5 sm. ölçüdə) əlavə edilməlidir.

2. Ümumi orta təhsil haqqında (attestat) və ya orta ixtisas təhsili haqqında sənədin notariat qaydada təsdiq edilmiş surəti;
3. Ali təhsil haqqında sənəd (bakalavriat səviyyəsindən məzun olanlar üçün) və diploma əlavənin azərbaycan (xarici ölkənin diplomu olduğu təqdirdə) və ingilis dillərində notariat qaydada tərcümə və təsdiq edilmiş surəti;
Qeyd. namizəd bakalavr diplomunu xarici təhsil müəssisəsinin məzunu olaraq almışdırsa, həmin ali təhsil sənədin Azərbaycan Respublikası ərazisində tanınması/nostriifikasiyasına dair sənədin surəti;
4. Hazırda təhsil aldığınız təhsil müəssisəsi tərəfindən verilmiş təhsil haqqında arayış (qəbul olunduğunuz və məzun olacağınız tarix göstərilməklə) və ən son transkript/fənlər üzrə akademik göstəricilər (azərbaycan və ingilis dilində);
5. Təhsil alacağınız ixtisasla bağlı məqsəd və gözləntiləriniz və ya tədqiq edəcəyiniz mövzu barədə minimum 800 sözdən ibarət qısa xülasə ("Microsoft Word" formatında, ingilis dilində). Mövzu seçimi ilə əlaqədar heç bir məhdudiyət müəyyən olunmamışdır;
6. Musiqi ixtisası üzrə qəbul olmaq istəyənlərin öz işləri ilə bağlı CD, incəsənətlə bağlı müraciət edənlər iki eskiz, iki rəngli şəkil və ya başqa işlərinin əlavə olunduğu CD;
7. Fəxri təltiflər, sertifikatlar, diplomlar və digər bu kimi sənədlərin surətləri (mövcud olduğu halda);
8. HSK Sertifikatı (mövcud olduğu halda);
9. CV və ya tərcümeyi-hal (azərbaycan və ya ingilis dilində);
10. Şəxsiyyət vəsiqəsinin surəti;
11. Ümumvətəndaş pasportunun surəti;
12. Namizədin əvvəlki və ya hazırkı elmi rəhbəri (müəllimi) tərəfindən verilmiş iki ədəd tövsiyə məktubu (ingilis dilində).

Qeyd: Çin hökumətinin 2018/19-cu tədris ili üçün təqaüd proqramının şərtlərinə əsasən magistratura səviyyəsi üzrə müraciət edənlərin yaşı sənəd qəbulu dövründə 35-dən aşağı olmalıdır.

Qeyd: Tələb olunan bütün sənədlər səliqəli şəkildə adlandırılmaqla vətəndaşın öz adına olan elektron poçt ünvanından yalnız bir elektron məktubda göndərilməlidir. Pərakəndə və fərqli elektron məktublarda göndərilmiş sənədlər qəbul olunmayacaqdır.

Doktorantura səviyyəsi üzrə:

1. Anket forması

Qeyd: Müsahibə zamanı təqdim ediləcək sənədlərə 6 ədəd rəngli fotosəkil (3,5x4,5 sm. ölçüdə) əlavə edilməlidir.

2. Ümumi orta təhsil haqqında (attestat) və ya orta ixtisas təhsili haqqında sənədin notariat qaydada təsdiq edilmiş surəti;
3. Ali təhsil haqqında sənəd (bakalavriat və magistratura səviyyəsindən məzun olanlar üçün) və diploma əlavənin Azərbaycan (xarici ölkənin diplomu olduğu təqdirdə) və ingilis dillərində notariat qaydada tərcümə və təsdiq edilmiş surəti;
Qeyd. Namizəd bakalavr və ya magistr diplomunu xarici təhsil müəssisəsinin məzunu olaraq almışdırsa, həmin ali təhsil sənədin Azərbaycan Respublikası ərazisində tanınması/nostrifikasiyasına dair sənədin surəti.
4. Hazırda təhsil aldığınız təhsil müəssisəsi tərəfindən verilmiş təhsil haqqında arayış (qəbul olunduğunuz və məzun olacağınız tarix göstərilməklə) və ən son transkript/fənlər üzrə akademik göstəricilər (Azərbaycan və ingilis dilində);
5. Təhsil alacağınız ixtisasla bağlı məqsəd və gözləntiləriniz və ya tədqiq edəcəyiniz mövzu barədə minimum 800 sözdən ibarət qısa xülasə ("Microsoft Word" formatında, ingilis dilində). Mövzu seçimi ilə əlaqədar heç bir məhdudiyət müəyyən olunmamışdır;
6. Musiqi ixtisası üzrə qəbul olmaq istəyənlərin öz işləri ilə bağlı CD, incəsənətlə bağlı müraciət edənlər iki eskiz, iki rəngli şəkil və ya başqa işlərinin əlavə olduğu CD;
7. Fəxri təltiflər, sertifikatlar, diplomlar və digər bu kimi sənədlərin surətləri (mövcud olduğu halda);
8. HSK Sertifikatı (mövcud olduğu halda);
9. CV və ya tərcüməyi-hal (Azərbaycan və ya ingilis dilində);
10. Şəxsiyyət vəsiqəsinin surəti;
11. Ümumvətəndaş pasportunun surəti;
12. Namizədin əvvəlki və ya hazırkı elmi rəhbəri (müəllimi) tərəfindən verilmiş iki ədəd tövsiyə məktubu (ingilis dilində).

Qeyd. Çin hökumətinin 2018/19-cu tədris ili üçün təqaüd proqramının şərtlərinə əsasən doktorantura səviyyəsi üzrə müraciət edənlərin yaşı sənəd qəbulu dövründə 40-dan aşağı olmalıdır.

Qeyd. Eyni təhsil səviyyəsi üzrə ikinci dəfə təhsil almaq istəyən namizədlər hərbi xidmətə çağırışdan möhlət hüququnu təsdiq edən sənəd və ya hərbi biletin notariat qaydada təsdiq olunmuş surətini təqdim etməlidirlər.

Qeyd. Tələb olunan bütün sənədlər səliqəli şəkildə adlandırılmaqla vətəndaşın öz adına olan elektron poçt ünvanından yalnız bir elektron məktubda göndərilməlidir. Pərakəndə və fərqli elektron məktublarda göndərilmiş sənədlər qəbul olunmayacaqdır.

Təhsil Nazirliyi ilə əlaqə

Təqaüd proqramı ilə bağlı suallarınızı china.admissions@edu.gov.az elektron poçtuna ünvanlaya bilərsiniz.

Tez-tez verilən suallar barədə [keçiddən](#) tanış olmağınız xahiş olunur.